



BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri

İş telefonu: 012-539-05-45

İmeyl: baylar56@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1956-cı il sentyabrın 10-da Füzuli rayonunun Merdinli kəndində anadan olub.
- ❖ 1963-1973-cü illərdə Füzuli rayonunun Qaraxanbəyli kənd tam orta məktəbində təhsil alıb.
- ❖ 1973-1978-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
- ❖ 2007-ci ildən BDU-da çalışır.
- ❖ Ailəlidir, bir övladı və iki nəvəsi var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1982-1985-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun aspirantı olub.
- ❖ 1988-ci ildə "Müasir ingilis dilində fəli sifət I mütləq konstruksiyaların semantik strukturunda asimmetriklik (cümlə və mətn səviyyəsində)" mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- ❖ 2009-cı ildə dosent elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1978-1979-cu illərdə Füzuli rayonunda ingilis dili müəllimi.
- ❖ 1979-1980-cı illərdə Rusiyanın Çita şəhərində Zabaykayle Hərbi Dairəsinin Siyasi idarəsində tərcüməçi.
- ❖ 1981-1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, laboratoriya müdiri və müəllim.
- ❖ 1991-1999-cu illərdə Xəzər Universitetində baş müəllim və xarici əlaqələr şöbəsinin müdiri.
- ❖ 1999-2007-ci illərdə ABU-da xarici əlaqələr üzrə prorektor və ingilis dili fakültəsinin dekanı.
- ❖ 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti.
- ❖ 2012-ci ildən BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ İngilis dili (hüquqi ingilis dili)

TƏDQİQAT SAHƏSİ

- ❖ Mətn dilçiliyi

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNGLƏR

- ❖ 1983, Bakı, Azərbaycan. VI Respublika elmi konfransı.
- ❖ 1983, Bakı, Azərbaycan. VI Respublika elmi konfransı.
- ❖ 1984, Bakı, Azərbaycan. Azərbaycan ali təhsil müəssisələrinin aspirantlarının VI Respublika elmi konfransı.
- ❖ 1985, Bakı, Azərbaycan. VIII Respublika elmi konfransı.
- ❖ 1986, Bakı, Azərbaycan. IX Respublika elmi konfransı.
- ❖ 1995, Bakı, Azərbaycan. Xəzər Universiteti ."Xarici dil təhsilinin Nəzəri və praktik məsələləri elmi konfransı".
- ❖ 1995, Bakı, Azərbaycan. İngilis dilinin tədrisinə həsr edilmiş Bakı konfransı.
- ❖ 1997, Bakı, Azərbaycan. Respublika Elmi Konfransı.
- ❖ 1998, Qrinvil, ABŞ. Şərqi Karolina Universiteti, BMT modeli üzrə konfrans.
- ❖ 2003, Helsinki, Finlandiya. Finlandiya Dilçilik Assosiasiyasının təşkil etdiyi simpozium

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 1998, „101 Jokes of Mullah Nasraddin“. Khazar University Publishing, 110 p.

- ❖ 2003, Semantic and Discourse-Pragmatic Properties of English Sentences (monoqrafiya, ingilis dilində), Tabriz, Akhtar Publication, 195s.
- ❖ 2005, Mətnin semantik-semiotik təhlili. (monoqrafiya). Bakı „Elm“, 208s.
- ❖ 2013, Conversational American English (dərs vəsaiti). Bakı, 581s.
- ❖ 2016, Do you speak English? (dərs vəsaiti). Bakı, 387 s.
- ❖ 2017, English for the Students of the Faculty of Sociology and Psychology, (həmmüəllif). (dərs vəsaiti). Bakı, 215 s.
- ❖ 2018, English for the Students of the Faculties of Arts (dərslik).Bakı, 325s.
- ❖ 2018, Let's speak English.(dərs vəsaiti). Bakı.

Tərcümələr

- ❖ 2010, Janali Akbarov-70 (ingilis dilinə tərcümə), Heydər Əliyev Fondu, Bakı, 103 s.
- ❖ 2010, Aghakhan Abdullayev -60 (ingilis dilinə tərcümə), Heydər Əliyev Fondu, Bakı, 102 s.
- ❖ 2008, Arif Babayev – 70 (ingilis dilinə tərcümə), Heydər Əliyev Fondu, Bakı, 86 s.
- ❖ 2008, Həbil Əliyev – 80 (ingilis dilinə tərcümə), Heydər Əliyev Fondu, Bakı, 94 s.
- ❖ 2008, Əlibaba Məmmədov (ingilis dilinə tərcümə), Heydər Əliyev Fondu, Bakı, 86 s.
- ❖ 2010, Yaqub Mahmudov, Karim Shukürov. The Irvan Khanate. (ingilis dilinə tərcümə),Baku, 608 p.
- ❖ 2007, Yaqub Mahmudov, Karim Shukürov, “Nakhchivan: History and Monuments” (ingilis dilinə tərcümə) “Tahsil” , ”Publishing House”, Bakı, 129s.
- ❖ 2007, Yaqub Mahmudov, Karim Shukürov “Garabagh. Real History. Facts. Documents. (ingilis dilinə tərcümə) “Tahsil” , ”Publishing House”, Bakı, 377s.
- ❖ 2013, Abel Maharramov. Bibliographic Reference Book. (ingilis dilinə tərcümə), Baku, 195p.
- ❖ 2014, İbrahim Məmmədov. The Secrets of Soviet Empire. The Sumgayit Provocation Against Azerbaijan. “The Grigiryan Case. (ingilis dilinə tərcümə). Baku, 335p.
- ❖ 2018, Amir Aliyev.Azerbaijan in the Target of International Crimes: Legal Analysis. (ingilis dilinə tərcümə).
- ❖ 2012, Baku State University. Brochure. (ingilis dilinə tərcümə), Baku, 60p.
- ❖ 2011, Baku State University. The Faculty of Law. (ingilis dilinə tərcümə), Baku, 40 p.
- ❖ 2011, Baku State University. The Faculty of Chemistry. (ingilis dilinə tərcümə), Baku, 32 p.
- ❖ 2011, Baku State University. The Faculty of Philology. (ingilis dilinə tərcümə), Baku, 32 p.
- ❖ 2011, Baku State University. The Faculty of Oriental Languages. (ingilis dilinə tərcümə), Baku, 24 p.
- ❖ 2011, Baku State University. The Faculty of Library Science-Information. (ingilis dilinə tərcümə), Baku, 28 p.
- ❖ 2011, Baku State University. The Faculty of Journalism. (ingilis dilinə tərcümə), Baku, 24 p.
- ❖ 2011, Baku State University. The Faculty of Biology. (ingilis dilinə tərcümə), Baku, 28 p.
- ❖ 2011, Baku State University. The Faculty of Geography. (ingilis dilinə tərcümə), Baku, 28 p.
- ❖ 2011, Baku State University. The Faculty of Geology. (ingilis dilinə tərcümə), Baku, 32 p.
- ❖ 2011, Baku State University. The Faculty of Physics. (ingilis dilinə tərcümə), Baku, 23 p.
- ❖ 2011, Baku State University. The Faculty of Mechanics and Mathematics. (ingilis dilinə tərcümə), Baku, 24 p.
- ❖ 2011, Baku State University. The Faculty of Applied Mathematics and Cybernetics. (ingilis dilinə tərcümə), Baku, 24 p.
- ❖ 2011, Baku State University. The Faculty of Theology. (ingilis dilinə tərcümə), Baku, 24 p.
- ❖ 2011, Baku State University. The Faculty of History. (ingilis dilinə tərcümə), Baku, 32 p.
- ❖ 2011, Baku State University. The Faculty of Social Sciences and Psychology. (ingilis dilinə tərcümə), Baku, 28 p.
- ❖ 2011, Baku State University. The Faculty of International Relations and Economy. (ingilis dilinə tərcümə), Baku, 24 p.
- ❖ 2011, Baku State University. “Young Talent” Lyceum. (ingilis dilinə tərcümə), Baku, 16 p.
- ❖ 2007, Customs service of Azerbaijan: historic traditions and modernity, Baku, 168 s.
- ❖ 2013, Baku State University. The Faculty of Law. (ingilis dilinə tərcümə), Baku, 30 p.
- ❖ 2011, Ali İldirimoglu, Retribution. (ingilis dilinə tərcümə), Baku, 334p.
- ❖ 2012, Yusif İldirimzadəh. Letters to My Mother. (ingilis dilinə tərcümə), Baku, 127s.
- ❖ 2011, Ali İldirimoglu, The Glowing Lines. Baku, “Tahsil”, 287s.
- ❖ 2005, E.Abdullayev, The Nagorno-Karabakh Problem in the Light of International Law, Baku, Tahsil., 221 s.
- ❖ 2000, Tadeuş Svyatçovski “Rusiya və Azərbaycan. Sərhədləri bölgə keçid dövründə” (ingilis dilindən

Metodik göstəriş və proqramlar

- ❖ 2004, Qeyri – ixtisas fakültələrinin tələbələri üçün ingilis dili(proqram)
- ❖ 2002, İngilis dilinin leksikologiyası, uslubıyyəti, tərcümənin nəzəri əsasları, praktik qrammatik fənnlərin tədrisi (proqram)

Məqalələr

- ❖ 2017, The morphosyntactic properties of the imperative sentence. Актуальные проблемы высшего профессионального образования. Национальный Авиационный Университет. Киев, стр.
- ❖ 2017, Актуальные проблемы высшего профессионального образования. Национальный Авиационный Университет. Киев, стр.
- ❖ 2012, Diskurs XXI əsr kontekstində. BDU “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnal 2(82), Bakı, s.73-75
- ❖ 2010, Семантическая организация текста.Azərbaycan Dillər Universiteti Azərbaycan Dillər Universiteti , Elmi xəbərlər, Bakı, s.61-64.
- ❖ 2009, Mətnə əlaqəliliyin yaranması. BDU “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnal 2(68), Bakı, s.71-73
- ❖ Mətn-nitq dilçiliyi problemi. BDU “Dil və ədəbiyyat” Beynəlxalq elmi nəzəri jurnal 1.s.89-91
- ❖ 2008, Информационная недостаточность текста и радиальная модель.”Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnal 1(61).Bakı,s.20-23
- ❖ 2008,Типология референциальных выражений языка АМЕА-nın M.Fizuli adına Əlyazmalar institutu,”Filologiya məsələləri”, №9.Bakı,s.12-23
- ❖ 2008, Проблемы знака в семиотике и лингвистике, АМЕА-nın Nəsimi adına Dilçilik institutu, ”Tədqiqlər”, №3-4. Bakı, s.74-81
- ❖ 2007, Mürəkkəb məlumatın mənasının başa mətn və alt mətn düşülməsi, АМЕА-nın Nəsimi adına Dilçilik institutu.”Tədqiqlər”, №4, Bakı, s.13-18
- ❖ 2007, Проблемы знака в семиотике и лингвистике. АМЕА-nın Fuzuli adına Əlyazmalar institutu , ”Filalogiya məsələləri” №7, Bakı, s.59-66
- ❖ 2005, Основные принципы содержательно-тематического анализа текста АМЕА-nın Folklor İnstitutu “Elmi axtarışlar”, Bakı ,”Səda” s.221-227
- ❖ 2004, Mətnin təhlili metodları ”Filologiya məsələrinə dair” tematik toplusu №1-2(26-27) Bakı, s.61-63
- ❖ 2004, Когезия и ее коммуникативный статус в художественном тексте. Azərbaycan Respublikası, Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər №5 Bakı, s. 86-92
- ❖ 2004, Mətni anlamaya aparan yol. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər № 1, Bakı, s. 229-232
- ❖ 2003, Fikrin mətnə reallaşması mərhələləri. АМЕА-nın Nəsimi adına Dilçilik institutu “Tədqiqlər” № 3, Bakı , s.36-44
- ❖ 2003, Подходы к изучению дискурса. АМЕА-nın nəsimi adına Dilçilik institutu. ”Tədqiqlər” № 4, Bakı, 2003. s.50-60
- ❖ 2003, Cognitive-based functional principles of word order in Turkish languages, - paper delivered at “The Syntactic Function – Focus on the Periphery”. Symposium organized by the Linguistic Association of Finland, Helsinki, p. 85-93
- ❖ 2001,Абсолютный причастный оборот как актуализатор имплицитной модальной номинации. “Elmi axtarışlar” toplusu VI, Bakı, səh.91-93
- ❖ 1999, Асимметричность в семантической структуре предложений, осложненных абсолютными конструкциями с причастием I сочинительной связи пояснительной конструкции. АМЕА-nın Nəsimi adına Dilçilik institutu “Tədqiqlər” № 4, Bakı, s.20-28.
- ❖ 1999, Speaking skills in teaching English (communicative approach). АМЕА-nın Nəsimi adına Dilçilik institutu “Tədqiqlər” № 3, Bakı, s.191-194.
- ❖ 1997, Tematik proqresiya və mətn.”Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və tədrisinə dair” Respublika Elmi Konfransinin materialları Bakı,. s.5
- ❖ 1995, Söz oyunları. Xəzər Universiteti .”Xarici dil təhsilinin Nəzəri və praktik məsələləri konfransı”, Bakı, s. 116-118
- ❖ 1995, The role of games in teaching English as a foreign language. Azərbaycan respublikasının Təhsil islahatı. Bakı, s.155-157
- ❖ 1987, Роль пресуппозиции в тексте. Москва: изд-во ИНИОН, . с.67-73.

- ❖ 1986, Роль аналитико-синтетического метода в исследовании предложения. Актуальные проблемы теории и методов обучения языков, Баку, с. 57-58.
- ❖ 1986, Взаимосвязь коммуникативной зависимости предложения и его структурных элементов. Актуальные проблемы теории и методов обучения языков Баку, с. 23-24.

İCTİMAİ FƏALİYYƏTİ

- ❖ 2003-2012-ci illərdə ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin maliyyələşdirdiyi qrant layihələrinin direktoru və koordinatoru.
- ❖ 2008-cü ildən Avropa Birliyinin TASİS-TEMPUS proqramı üzrə ekspert.
- ❖ 2007-ci ildən BDU -nun Filologiya fakültəsinin Elmi Şurasının üzvü.
- ❖ 2011-ci ildən Folklor məsələləri jurnalının redaksiya heyətinin üzvü
- ❖ ABŞ, Böyük Britaniya, Fransa, Belçika, İsveçin aparıcı universitetləri ilə təhsil və elm sahəsində əlaqələr qurmuş və tədqiqatlar aparmışdır.

ELMİ-PEDAQOJİ NƏİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

- ❖ 1999, YUNESKO-nun Beynəlxalq Kadrlar Akademiyası tərəfindən professor elmi adını alıb.
- ❖ 2001, Tərcümə sahəsinə verdiyi tövhələrə görə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 21-ci əsrin 2000 İntellektualı siyahısına daxil edilib.
- ❖ 2001, ABŞ-ın Amerika Bioqrafiya İnstitutunun Beynəlxalq Tədqiqat Şurasının qərarı ilə 2001-ci ilin adamı seçilib.
- ❖ 2001, Nyu-York Elmlər Akademiyasının üzvü seçilib.
- ❖ 2006, İslam və Gənclik Beynəlxalq konfransının təşkilində fəal iştirakına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
- ❖ 2007, Rusiya və Azərbaycan arasında dostluğun, əməkdaşlığın möhkəmləndirilməsində şəxsi xidmətlərinə görə Rusiya Federasiyasının İctimai Mükafatlar Milli Komitəsi tərəfindən M.Lomonosov Ordeni ilə təltif edilmişdir.
- ❖ 2007, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə, və Asayiş Problemi Akademiyasının həqiqi üzvü seçilib.
- ❖ 2011, Bakı Dövlət Universiteti ilə Saarlənd Universiteti arasında əməkdaşlığın əlaqələrinin möhkəmlənməsində şəxsi xidmətlərinə görə Saarland Universitetinin fəxri fərmanı ilə təltif edilib.
- ❖ 2011, Bakı Dövlət Universiteti, Almanyanın Saarlənd Universiteti və Tbilisi Dövlət Universiteti arasında „Euro Caucasus“ layihəsində fəal iştirakına görə Saarland Universitetinin fəxri fərmanı ilə təltif edilib.
- ❖ 2016, Azərbaycan elminin və təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük roluna, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərə görə Bakı Dövlət Universitetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.